

ARPA BİTKİSİNİN XƏSTƏLİKLƏRİ

Arpanın unlu şəhi- *Blumeria graminis (Dc.) Speer
f. hordei*



Təsnifatda yeri:

Fungi və ya *Mycota* aləmi, *Ascomycota* şöbəsi, *Euascomycetes* sinfi, *Erysiphales* sırası, *Erysiphaceae* fəsiləsi, *Blumeria* cinsi

Bioloji qrupu:

Biotrof. Arpanın (*Hordeum*) cinsi növlərinin obliqat parazitidir.

Patogenin morfologiya və biologiyası. Unlu şəh arpanı və *Hordeum* cinsinə daxil olan başqa növləri yolu xur. Xəstəlik bitkinin bütün yerüstü orqanlarında əmələ gəlir. Səthi mitsel və konidi spor-

mərhələsi unlu şəhin simptomlarının baş verməsinə səbəb olur. Konidilər təpə hüceyrələrində qısa budaqlanmayan tək-tək və ya cüt konididaşyanlar üzərində formalasırlar. Rəngsiz, bir hüceyrəli, ellipsoidal-limoni konidilər zəncir formasında əmələ gəlirlər. Konidilərin ölçüləri 8-10 x 25-30 mkm-dir. Konidial mərhələnin

adı *Oidium monilioides* –dir. Barmağa oxşar çıxıntılı, uzunluğu 20 mkm-ə qədər olan qaustoriyalar ağızçıq vasisəsilə epidermal hüceyrələrə daxil olur, bundan sonra səthi mitsel və konidi spormərhələsi baş verir.

Göbelək – heterotallikdir, təbii populyasiyalarda rast gəlinir. Kleystotesilər açıq mitsel hörükərindən ibarətdir. Yetişdikdən sonra rəngi tündləşir, ölçüləri 135-280 mkm-dir. Çıxıntılar kleystotesinin aşağı yarısında yerləşir, nazik divarlı, rəngsiz, sadə və ya qeyri nizamlı budaqlanandır. Kleystotesidə 6-30 ədədə qədər kisə yerləşir, yetkin kisələr silindrikdir, ölçüləri 25-40 x 70-110 mkm-dir. Hər bir kisədə 8rəngsiz, ölçüləri 10-13 x 20-23 mkm olan askospor var. Unlu şəh xəstəliyinin törədicisi iqlimi yumşaq olan rayonlarda mitsel və konidi formalarında payızlıq arpada qışlayır. Göbeləyin cinsi mərhələsi qışlamada əhəmiyyətli rol oynamır. Kleystotesilər dənin yetişməsi ərəfəsində yaşı yarpaqlarda əmələ gəlir.

Yayılması. Dünyanın bütün arpa becərilən rayonlarında geniş yayılmışdır. MDB ölkələrində həm yazlıq, həm də payızlıq arpalarda rast gəlinir. Rusyanın Mərkəzi Qaratorpaq, Qərbi Sibir vilayətlərində, habelə Belorus, Moldova, Ukrayna, Qazaxistan, Qırğızistan üçün daha zərər- lidir. Bu xəstəlik son illər ölkəmizin də arpa əkin- lərində daha tez-tez rast gəlinir. Azərbaycan MƏA- nın Qarabağ Elmi-Tədqiqat bazasında yaradılan payızlıq Pallidum 596 sortu xəstəliyə qarşı nisbi davamlılıq göstərir.

Ekologiyası. Aşağı temperatur və rütubətlənmə (72 saatdan az olmayaraq) askosporların yetişməsinə əlverişli zəmin yaradır. Cinsi rekombinasiyalar və mutasiyalar patogenin populyasiyalarının genetiki şaxəliliyini daha da yüksəldir. Bu isə yeni virulent formaların əmələ gəlməsinə səbəb olur. İlkin infeksiya mənbəyi konidilər və askosporlardır. Aerogen infeksiya uzaq məsafələrə yayılır. Konidilər geniş temperatur diapozonunda (1-30°C), damcı su olmadan cürcərlər. Onların cürcərməsi üçün 100% nisbi rütubət tələb olunur. Kollarma fazasında yüksək dərəcəli yoluxma yüksək zərərliliyi təmin edir.

Təsərrüfat əhəmiyyəti. Xəstəlik nəticəsində yaşıl yarpağın funksional sahəsi kiçilir, nəticədə dənin kütləsi azalır, dəndə zülalın miqdarı dəyişir, məhsuldar gövdələrin miqdarı aşağı düşür. Köklərin böyüməsi gecikir. 10 il ərzində epifitotiyanın tezliyi 2-3 dəfədir. Məhsul itkisi bitkilərin yoluxma dərəcəsindən asılı olaraq, 10- 36% təşkil edir.

Mübarizə tədbirləri. Arpa bitkisinin unlu şəhəxəstəliyi ilə mübarizədə əhəmiyyətli məsələ rayonlaşdırılmış yüksək məhsuldar, müxtəlif xəstəliklərə qarşı qrup davamlılığına malik sortların yaradılması və geniş istehsalata bura-xılmasıdır. Bununla yanaşı səpin materialına ciddi diqqət yetirilməli, toxumlar yüksək reproduksiyalı olmalı və istənilən infeksiyadan azad edilməlidir. Elit və super-elit toxumlarda təmizlik 99,7%-dən az olmamalıdır. Əkinlərin fitosanitar vəziyyətinə daim nəzarət edilməlidir. Yüksək aqrotexniki qulluq işləri fonunda xəstəliyin

ilkin simptomları görünən zaman 25% tilt k.e. (0,5 l/ha), 90% kumulus i.t. (4 kq/ha), 22,5% folikur BT (1 l/ha) preparatlarından biri ilə işçi məhsulun məsarifi 400 l/ha olmaqla çiləmə aparılır. Qeyd edilməlidir ki, ölkəmizin arpa əkinlərində unlu şəh xəstəliyinin yayılması minimum inkişaf həddində olduğundan hələlik ona qarşı xüsusi kimyəvi mübarizə tədbirləri aparılmır.

Arpanın qara sùrməsi- *Ustilago nigra* Tapke



Təsnifatda yeri:

Fungi və ya Mycota aləmi, Basidiomycota şöbəsi, Ustilaginomycetes sinfi, Ustilaginales sırası, Ustilaginaceae fəsiləsi, *Ustilago*

Müasir adı:

U.avenae (Pers.) Rostr

Bioloji qrupu:

Biotrof

Patogenin morfologiya və biologiyası. *Ustilago nigra* göbələyinin teliosporları zeytuni qəhvəyi rəngli, həlqəvi və ya oval, 5,5-7,5 x 6-8 mkm diametrli, qılıqlarla örtülüdür. Cüçərən zaman teliosporlar 4 oval bazidi-sporlarla bazidilər əmələ gətirirlər. Hiflərin qovuşması sonra sporidilərin mayalanması ilə

dikariotik mitsel formalaşır.

Belə dikariotik mitsel

patogenin infeksiyon strukturudur. Göbələk asanlıqla *Ustilago hordei* ilə çarpanlaşır. Patogen toxumlarının səthində teliosporlarla və ya arpanın toxumlarının pərdəsi altında mitsellə qışlayır. Cücərən teliosporlardan çıxan hiflər toxumun pərdəsi altında istirahət strukturudur. Onlar toxumlar cücə- rən zaman böyüməyə başlayırlar. İnfeksiyon hiflər bitkiyə daxil olur, heceyrəarası və hüceyrələrdə bitki ilə birgə inkişaf edir və böyümə nöqtəsinə çatır. Sünbüllər əmələ gələn zaman mitsel sünbüllün bütün hissələrinə soxulur və tezliklə orada budaqlanır. Sünbüllün yoluxmuş hissələri tünd şokalad-qəhvəyi rəngli toz kimi spor kütləsinə çevrilir. Xəstə sünbüllər demək olar ki, sağlamlarla eyni vaxtda formalaşırlar. Teliosporlar küləklə yayılırlar.

Yayılması. Xəstəlik bütün dünyada geniş yayılmışdır. MDB məkanında xəstəliyin əsas yayılma yerləri Qafqaz, Qərbi Sibir, Qazaxıstan və Ukraynadır. Bu xəstəliyin Azərbaycanda yayılması və məhsuldarlığa 8-12% ziyan vurması haqqında ədəbiyyat məlumatları mövcuddur.

Ekologiyası. Quru torpaq və 15-21°C temperatur infeksiyanın inkişafı üçün ən əlverişli amillərdəndir.

Təsərrüfat əhəmiyyəti. Aqrotexniki tədbirlər kompleksinə əməl edilmədikdə, dərmanlanmamış toxumlarla səpin apardıqda lokal epifitotiyalar coğrafi ərazinin yerləşdiyi iqlim qurşağından asılı olmayaraq inkişaf edə bilir. Xəstəliyə qarşı

davamlı sortlar olmadığından digər kimyəvi tədbirlərin həyata keçirilməsi zəruridir.

Mübarizə tədbirləri. Arpa bitkisinin qara çürüməsi ilə mübarizədə yüksək aqrofon yaradılması ilə yanaşı toxumların dərmanlanması əhəmiyyətli tədbirlərdəndir. Bir çox ölkələrdə bu xəstəliyə qarşı toxumları yarımquru üsulla formalin məhlulu ilə dərmanlayırlar. Bunun üçün toxumlar su ilə yaxşı isladılır və 4 saat müddətində brezent altında saxlanılır. Formalinlə dərmanlanmış toxumların son saxlama həddi 5 gündür, hətta bu halda toxumlar hər gün qarışdırılır. Belə dərmanlama aparılmış toxumlar uzun müddət saxlan- diqda cücərmə qabiliyyətini itirirlər. Bununla yanaşı digər toxum dərmanlarından da istifadə etmək olar: tərkibində iki təsiredici maddə tebukonazol 60 qr/l + tiabendazol 80 qr/l olan vial TT (0,4; 0,5 l/t), bunker 0,5 l/t, vitaras 2-3 l/t və s. müasir toxum dərmanlarıdır.

Arpanın bərk və ya daş sürməsi- *Ustilago hordei* (Pers). *Lagerh.*

Təsnifatda yeri:

Fungi və ya *Mycota* aləmi, *Basidiomycota* şöbəsi, *Ustilaginomyces* sinfi, *Ustilaginales* sırası, *Ustilaginacea* efəsiləsi, *Ustilago* cinsi

Bioloji qrupu:

Biotrof



Patogenin morfologiya və biologiyası. Bərk və ya daş sürmə xəstəliyinin törədicisinin xarakterik xüsusiyyəti sünbüllün miloxundan başqa bütün hissələrinin nazik parıltılı pərdə ilə örtülen qara qonur spor kütləsinə çevirməkdir. Xəstə sünbüllər sağlamlardan

sonra əmələ gəlirlər. Spor kütləsi bəzən arpanın yuxarı yarpaqlarında uzunsov zolaqlar şəklində inkişaf edirlər. Xəstə sünbüllər yetişmə dövrü daha yaxşı qeyd olunurlar. Teliosporlar şarşəkilli, bəzən uzunsov, 3,6-7,2 mkm diametrli, hamar örtüklü və zeytuni-qəhvəyi rənglidir. Telio-sporlar cücerən zaman dörd hüceyrəli bazidilər formalaşdırır. Bazidilərdə isə ovaldan uzunsova qədər müxtəlif formalı dörd bazidisporlar vardır. Teliosporların cücerəməsi zamanı əmələ gələn feromonlar anastomozların formalaşmasını stimullaşdırır.

Anastomozlar sporidilərin

arasında əmələ gəlir. Mayalanmadan sonra infeksion dikariotik mitselin əmələ gəlməsi baş verir. Sürmə sünbülləri biçin zamanı dağılır və dənləri zibilləyirlər. Teliosporlar dənin səthində qış-layırlar. Onlar torpaqda müvafiq nəmlik olduqda arpa toxumları ilə birgə cücerirlər. İnfeksiya hifi bitki toxumasına daxil olur və orada inkişaf edir. Kollanma fazasında mitselin böyümə nöqtəsinə daxil olması baş verir. Çiçəyin formalaşması dövrünə yaxın mitsel sünbüllün bütün hissələrinə

soxulur, onları qara teliospor kütləsinə çevirir. Teliosporlar parıltılı nazik pərdə ilə örtüldüyündən yalnız biçin zamanı mexaniki zədələnmələrdən dağılırlar.

Yayılması. Arpanın bu xəstəliyinə dünyanın bütün taxılçılıq rayonlarında rast gəlinir. MDB məkanında da geniş yayılmışdır. Bərk və ya daş sürmənin epifitotiyası lokal xarakter daşıyır və istənilən aqroklimatik zonada meydana çıxa bilir. Bunun üçün aqrotexniki normaların pozulması kifa-yətdir. M.Seyidov, C.Ağayev (2005) məlumatlarına əsasən hazırda Azərbaycanda xəstəliyin ayrı-ayrı ekoloji-coğrafi zonalarda müəyyən sortlara uyğunlaşmış bir çox fizioloji rasları mövcuddur.

Ekologiyası. İnfeksiya torpağın yüksək rütubəti nəzərə alınmaqla 14-25°C temperatur diapazonunda (optimal 20-24°C) inkişaf edə bilir. Teliosporlar 25-30°C temperaturda 16 saat, 20°C-də 24 saat, 5-10°C isə 3 gün sonra cücəirlər.

Təsərrüfat əhəmiyyəti. Məhsul itkisi xəstəliyin yayılmasından asılıdır. 0,7-4,7%-lik yayılmada məhsul itkisi 22,3-31,6%-ə çatır. Azərbaycanlı tədqiqatçılar göstərirlər ki, xəstəliyə qarşı mübarizə tədbirləri görülməsə, onun vurduğu ziyan 8-20%, bəzən də artıq ola bilər.

Mübarizə tədbirləri. Buğdanın qara sürməsində olduğu kimidir.

**Arpanın toz sürməsi - *Ustilago nuda*
(C.N.Jensen) Rostr.**

Təsnifatda yerı:

Fungi və ya *Mycota* aləmi, *Basidiomycota* şöbəsi, *Ustilaginomycetes* sinfi, *Ustilaginales* sırası, *Ustilaginaceae* fəsiləsi, *Ustilago* cinsi



Sinonimləri:

Ustilago nuda var. *hordei* C.N. Jensen, *Ustilago tritici* f.sp. *hordei* Boerema.

Bioloji qrupu:

Biotrof

Patogenin morfologiya və biologiyası. Toz sürmə xəstəliyinin simptomları sünbülləmə dövrü asan görünür. Arpanın sünbüllü teliosporlardan ibarət olan tünd-qəhvəyi qara toz kütləsinə çevrilir. Bəzi xəstə sünbüllər, hətta sağlamlardan hündür ola bilirlər. Yoluxmuş sünbüllərin eksəriyyəti sağlamalar-

dan erkən əmələ gəlirlər və əvvəlcə teliosporun qara toz kütləsi nazik membranla örtülüdür. Sünbüllər bağlamadan dərhal sonra membranda kəsiklər əmələ gəlir, sporlar küləklə dağılırlar. Bir neçə gün müddətində sünbüllün mil oxu çılpaqlaşır, bəzən isə onlar saxlanılır. İnfeksiyaya uğramış toxumlar cürcərmə qabiliyyətini itirir və xarici görkəmcə sağlam kimi görünürənlər. *Ustilago nuda* göbələyinin mitseli sahibin toxumasında inkişaf edir, əvvəlcə o rəngsizdir. Sünbüllər bağlama dövrünə yaxın mitsel

hifləri qalınlaşır və teliospora çevrilirlər. Teliosporlar tünd-qəhvəyi, oval, tikanlarla örtülü, 3,6-9,0 mkm diametrlidir. Onlar cücərən zaman bazidiləri formalaşdırır. Mayalanmadan sonra əmələ gələn infeksion dikariotik mitsel istirahət mitseli formasında arpanın infeksiyaya uğramış toxumlarının rüseyimində saxlanılır. İnfeksiya uğramış toxumlar cücərən zaman göbələyin hifləri hüceyrəaralarında inkişaf edir, bitki ilə birgə yaşayır və sünbü'lə düşür. Adətən mitsel sünbü'lün bütün hissələrinə, mil oxu istisna olmaqla keçir və sünbü'l bağlamanın başlanğıcına yaxın yoluxan orqanı qara toz kütləsinə çevirilir. Teliosporlar küləklə yayılırlar.

Yayılması. Xəstəliyə arpa becərilən bütün regionlarda rast gəlinir. Patogen MDB məkanında geniş yayıldığından, demək olar ki, hər il məhsuldarlıq üçün real təhlükələr yaranır. Bəzi illərdə Rusiya Federasiyası, Belorus, Qazaxistan, Ukrayna kimi ölkələrdə lokal epifitotiyalar formasında inkişaf edir. Bu xəstəlik hazırda ölkəmizdə də geniş yayılmışdır.

Ekologiyası. Xəstəliyin inkişafına rütubətli soyuq hava və müləyim temperaturlar ($16-20^{\circ}\text{C}$) əlverişli şərait yaradır. Belə şərait arpanın çiçəkləməsini daha uzun müddətli edir. Çiçəkləmə dövrü yağan güclü yağış toxumların sira-yətlənməsini 10 dəfə yüksəldir.

Təsərrüfat əhəmiyyəti. Xəstəliyin təsirindən məhsul itkisi patogenin yayılma xarakterindən və faizindən asılıdır. Orta məhsul itkisi 20% və daha çox ola bilir. Ukraynada orta itkilər 14%-ə qədər kimi hesablanmışdır.

Mübarizə tədbirləri. Arpanın qara sürməsində olduğu kimidir.

Arpanın cırdan pası- *Puccinia hordei* G.H. Otth.



Təsnifatda yeri:

Fungi və ya *Mycota* aləmi,
Basidiomycota şöbəsi,
Urediniomycetes sinfi,
Uredinales sırası,
Pucciniaceae fəsiləsi,
Puccinia cinsi

Bioloji qrupu:

Biotrof

Patogenin morfologiya və biologiyası. *Puccinia hordei* göbələyi tam inkişaf tsiklinə malikdir. Beş tip spormərhələsi əmələ

gətirir: teliosporlar, bazi-

bazidiosporlar, spermasiyalar, etsisporlar və uredinosporlar. Teliosporlar ikihüceyrəli, ellepsoidal və ya sancaqşəkilli, $16-23 \times 35-50$ mkm ölçülü, azca dərtli arakəsməlidir. Telilər çox zaman arpa yarpaqlarının alt səthində əmələ gəlirlər. Teliosporlar patogenin qışlama mərhələsidir. Yazda teliosporlar cüçərirlər, bu zaman haploid nüvələrin diploidə keçməsi müşahidə olunur. Bunun ardınca meyoz bar verir, böyümə boruları əmələ gəlir. Bazidiosporlar aralıq sahib bitkini-qaranquşotunu (*Ornithogalum umbellatum* L.) yoluxur və haploid spermaqonilər, etsilər əmələ

gəlirlər. Spermasiyalar bitkini yoluxa bilmirlər. Spermasiyanı bir spermaqonidən digərinə köçürəndə qarışq mitsel baş verir, nəticədə anastomozlar əmələ gəlir və dikariotik hüceyrələr – etsisporlar meydana çıxır. Elə etsisporlar da arpanı yoluxurlar. Uredinalar adətən yarpaqların üst səthində, bəzən yarpaq qınlarında səliqəsiz yerləşir, tək-tək, həlqəvi, tozlanan, açıq sarı və ya qəhvəyi-qonurdur. Uredinosporlar birhüceyrəli, şarabənzər ($21-30 \times 18-22$ mkm) simkarion təşkil edən iki haploid nüvəlidir. Xəstəlik törədici əsasən mitsel formasında payızlıq arpanın yarpaqlarında, bəzən isə yabani dənlilərdə qışlayır.

Yayılması. Dünyanın arpa becərən bütün regionlarında qeydə alınmışdır. MDB məkanında həm yazılıq, həm də payızlıq arpada təsadüf edilir. M.Seyidov, C.Ağayevin (2005) məlumatlarına görə Azərbaycanın Abşeron və Cənubi Muğan bölgəsində geniş yayılmış xəstəliklərdəndir.

Ekologiyası. Sporların cücməsi üçün damcı su tələb olunur, buna görə də infeksiyanın inkişafına şəhin mövcudluğu əlverişli şərait yaratır. Əlverişli mühit amilləri şəraitində – temperatur $15-25^{\circ}\text{C}$ infeksiya 6-8 saat müddətində həyata keçirilir. Növbəti uredinospor generasiyası 7-10 gündən sonra əmələ gəlir. Uredinosporlarküləklə yayılırlar.

Təsərrüfat əhəmiyyəti. Epifitotiya illərində məhsuldarlığa kəskin zərbə vurulur. Məhsul itkisi belə rayonlarda 10-20% və daha çox olur.

Mübarizə tədbirləri. Sahələrdə yüksək aqrofon yaradılmalıdır. Aralıq sahib bitkiləri məhv edilməli, bitkilərin normal böyüməsi və

inkışafını təmin edən tədbirlər kompleksi həyata keçirilməlidir. Xəstəliyin kütləvi inkışaf etdiyi illərdə tilt (0,5 l/ha) məsariflə çiləmə aparılır.

Arpanın zolaqlı və ya gövdə pası- *Puccinia graminis* Pers.

f. secalis Eriks et Henn *f. tritici* Eriks et Henn



Təsnifatda yeri:

Fungi və ya *Mycota* aləmi, *Basidiomycota* şöbəsi, *Urediniomycetes* sinfi, *Uredinales* sırası, *Pucciniaceae* fəsiləsi, *Puccinia* cinsi

Bioloji qrupu:

Biotrof

Patogenin morfologiya və biologiyası.

Xəstəliyin törədicisi bəzi illərdə gövdə, yarpaq qınları, yarpaq və sünbüл pulcuqlarında müvafiq simptomlar əmələ gətirir. Əv- vəlcə pasaoxşar qonur uzunsov tozlanan yastıcıqlar- uredinalar formalaşır. Sonra onlar qovuşur və uzun zolaqlar əmələ gətirir. Epidermisin dağılıması nəticəsində zolaqların ətrafında haşiyə qeydə alınır. Vegetasiyanın sonunda uredino formalaşan orqanlarda və onlara yaxın toxuma sahələrində qara, qabarıq, ölçüləri 22 mm-ə qədər

olan telilər yerləşir. Xəstəlik törədicinin bioloji inkişaf xüsusiyyətləri və morforji əlamətləri buğdanın zolaqlı və ya gövdə pasında olduğu kimidir.

Yayılması. Xəstəliyə arpa becərilən bölgələrin əksəriyyətində rast gəlinir. Ədəbiyyat məlumatlarında göstərilir ki, bəzi illərdə xəstəliyin epifitotiya şəklində inkişafi məhsuldarlıq üçün də real təhlükə törədir.

Ekologiyası. Xəstəliyin teliosporları bitki qalıqlarında qışlayır. Qışlayan teliosporlar yazda cürcəirlər. Cürcərmə üçün geniş temperatur həddi göstərilir $9\text{-}29^{\circ}\text{C}$ (optimal $18\text{-}22^{\circ}\text{C}$). Havanın yüksək nisbi rütubəti 95-100% ekoloji amillər içərisində həllədicidir. Teliosporların cürcərməsi buğdada olduğu kimi onların yetişmə dərəcəsindən asılıdır.

Təsərrüfat əhəmiyyəti. Xəstəlik güclü inkişaf edən zaman bitkilərin quraqlığa davamlılığı kəskin azalır, fotosintez prosesi pozulur, ciliz dənlər formalaşır. Bəzən məhsul itkisi 20-25%-ə çatır.

Mübarizə tədbirləri. Buğdanın cirtdan pasında olduğu kimidir.

Arpanın septoriozu- *Septoria nodorum* (Berk.) Berk).

Təsnifatda yeri:

Fungi və ya *Mycota* aləmi,
Anamorfic fungi şöbəsi,
Ceolomyctetes sinfi,
Sphaeropsidales sırası,
Sphaeropsidaceae fəsiləsi, *Septotia* cinsi



Biooji qrupu: Hemibiotrof

Patogenin morfologiya və biologiyası. İlkin infeksiya mənbəyi bitki qalıqları, toxumlar və payızlıq arpadır.

Xəstəliyin ilkin

əlamətləri yazda yarpaq ayəsində, yarpaq qınlarında qəhvəyi ləkələr şəklində zühur edir. Müəyyən zamandan sonra yarpaq damarları boyunca xlorozlu haşiyəli, 1-2 sm uzunluqda oval qırmızı-qəhvəyi ləkələr şəklində əmələ gəlirlər. Ləkənin səthində tünd-qəhvəyi piknidlər dağınıq vəziyyətdədir. Sirayətlənmiş gövdə bugumları qəhvəyi olur, quru- yurlar və tünd piknidlərlə örtülürlər. Piknidlər eyni zamanda toxumların səthində də inkişaf edə bilirlər. Onlar qəhvəyi, şarşəkilli, 66-150 mkm diametrli, yoluxmuş toxumanın epidermisinə yarıy yüklənmiş vəziyyətdədir. Piknosporla rəngsiz, 1-3 arakəsməli, uclarında həlqələnmişdir. Piknos- porlar rütubətli dövrdə əmələ gəlir. Damcı su ilə yayılır və bütün vegetasiya müddətində yoluxmalara səbəb olur. Mövsümün axırında yoluxmuş yarpaqlarda piknidlərin ardınca kisə mərhələsi – psevdotesilər meydana çıxırlar. Psevdotesilər tünd-qəhvəyi, qara olmaqla sahibin toxumasına yüklənmişdir. Onlar şarşəkilli (160-300 mkm diametrli) qısa konik ağızçıqlıdır. Askalar silindrik – sancaqşəkilli, 8 askosporludur. Askosporlar küləklə yayılırlar. Büyümə boruları (həm piknosporlar, həm də askospor) yarpaq toxumasına ağızçıqla keçir

və sahibin toxumasını dağıdır. *S.nodorum* gö- bələyinin arından ayrılmış izolyatları yalnızarpanı yoluxur.

Yayılması. Dünyanın bütün ölkələrində geniş yayılmışdır. Ölkəmizin arpa əkinlərində də rast gəlinir.

Ekologiyası. Arpanın yoluxması üçün 6 saatlıq nəmlik tələb olunur. Sporların cücərməsi və bitkiləri yoluxması üçün optimal temperatur 15- 25°C-dir. Lakin xəstəlik geniş temperatur diapazonunda 5-35°C inkişaf edir. İnkubasiya dövrü hava şəraitində asılıdır və 10-20 gün təşkil edir. Rütubətli və küləkli hava epifitotiyanın əmələ gəlməsinə səbəb olur.

Təsərrüfat əhəmiyyəti. Septoriozla yoluxma yarpaqların vaxtından əvvəl qurumasına səbəb olur, bu nöqtəyi nəzərdən arpa bitkisində gedən bir çox fizioloji proseslər pozulur.

Mübarizə tədbirləri. Xəstəliklə mübarizədə müxtəlif tədbirlər kompleksinin həyata keçirilməsi vacibdir. Davamlı sort, qidalı torpaq, yaxşı aqrotexniki fonda becərilmiş bitki, eləcə də müxtəlif xəstəliklərə qarşı toxum materialının səpindən əvvəl dərmanlanması septorioza qarşı profilaktiki əhəmiyyət daşıyır. Bütün bunlarla yanaşı unlu şəh, pas, sünbüllərdə fuzarioz kimi xəstəliklərlə mübarizədə tətbiq edilən bəzi fungisidlər (folikur BT, 1 l/ha; tilt 0,5 l/ha; skor 0,2 l/ha) septorioza da öldürücü təsir göstərir.

Qeyd etmək lazımdır ki, ölkəmizin dənli-taxıl əkinlərində o cümlədən, arpa sahələrində septorioz xəstəliyinin epifitotiya, yəni kütləvi şəkildə inkişafı müşahidə edilməmişdir.

Arpanın tünd-qonur ləkəliyi - *Bipolaris sorokiniana* (Sacc.) Shoemaker



Təsnifatda yeri:

Fungi və ya *Mycota* aləmi,
Anamorfic fungi şöbəsi,
Hymenomycetes sinfi,
Hymenomycetales sırası,
Dematiaceae fəsiləsi,
Bipolaris cinsi

Bioloji qrupu:
Hemibiotrof

**Patogenin
morfologiya və
biologiyası.** İnfeksiya mənbəyi bitki qalıqları, toxumlar, torpaq, payızlıq arpa və dənli otlardır. Yarpaqlardan əlavə kökləri, sünbülləri və dənləri də sirayətlənir. Tünd-qonur ləkəliyin simptomları sahib bitki-

nin genotipindən, bitkinin inkişaf fazasından, ətraf mühit şəraitindən asılıdır. Xəstəliyin ilkin əlamətləri yazda cüçətilərdə oval qəhvəyi ləkələr formasında əmələ gəlir. Ləkələr xlorotik haşıyəlidir, onlar yarpaq və yarpaq qırınlarında bitkinin inkişafının bütün mərhələlərində inkişaf edirlər. Yaşlı bitkilərdə ləkələr həlqəvi, uzunsov, damarlarla məhdudlaşan tünd-qəhvəyidir. Xəstəlik güclü inkişaf edən zaman ləkələr qovuşur və

bütün yarpağı əhatə edirlər. Yarpaqların şiddetli yoluxması zamanı və göbələk üçün əlverişli şəraitdə, sünbül və dənlər də sirayətlənir. Patogenin mitseli tünd zeytunidən qəhvəyiş qədər rənglidir. Konididaşıyanlar ($50-150 \times 6,0 -8,5$ mkm) tək-tək və ya qrup halindadır. Konihdilər ($30-134 \times 12-30$) zeytuni qəhvəyi, uzunsov-yumurtaya oxşar, 3-10 eninə arakəsməli və uclarında diyircəklidir. Göbələk toksinlər əmələ gətirir. Əsas toksini isə helmintosporol adlanır.

Təbiətdə cinsi mərhələsinə çox nadir hallarda rast gəlinir. *Hordeum*, *Triticum*, *Secale*, *Avenae*, *Panicum*, *Sorghum*, *Zea* cinslərinin növlərini yoluxur.

Yayılması. Dünyanın arpa becərilən bütün rayonlarında rast gəlinir. Xəstəlik MDB məkanında da geniş yayılmışdır. Bu xəstəlik ölkəmizin arpa əkinlərində epizodik xarakter daşıyır.

Ekologiyası. Uzun müddətli (16 saatdan çox) isti (20°C -dən yuxarı) və rütubətli hava epifitotiyanın inkişafına səbəb olur. Xəstəliyin inkubasiya müddəti ətraf mühit şəraitindən asılıdır və 3-6 gün təşkil edir.

Təsərrüfat əhəmiyyəti. Ədəbiyyat məlumatlarında göstərilir ki, *B.sorokiniana* Şimali Qafqaz regionu üçün xüsusilə təhlükəlidir. Qazaxistanda xəstəliyin güclü inkişafı zamanı məhsul itkisi 25-45%, Rusiyada 41,4%-dir.

Mübarizə tədbirləri. Toxumların kontakt və sistem fungisidlərlə dərmanlanması (vitaros 2-3 l/ha; bunker 1/ha) vacibdir, çünki ilkin infeksiya mənbəyi sirayətlənmiş toxumlardır. Aqrotexniki tədbirlərə əməl edilməsi, bitki qalıqlarının məhv

edilməsi, növbəli əkin və s. səmərəlidir. Davamlı sortlardan istifadə ekoloji təmiz məhsul almağa yönəlir.

Arpanın alternariozu- *Alternaria spp.* (*A. alternata* [Fr.] Keissler, *A. tenuissima* Simmons) və başqları

Təsnifatda yeri:

Fungi və ya *Mycota* aləmi, *Anamorphic fungi* şöbəsi, *Hypocreales* sinfi, *Hypocreales* sırası, *Dermatiaceae* fəsiləsi, *Alternaria* cinsi

Bioloji qrupu:

Hemibiotrof

Patogenin morfologiya və biologiyası. *Alternaria* cinsinin növləri arpanın qara ruşeym xəstəliyinin törədici ləri hesab edilir və rüşeym zonasında epidermisin örtüyünün qa-



ralması şəklində zühur edir. Cinsin növlərində zeytuni sadə, bəzən budaqlanan ilkin konididaşıyanlara rast gəlinir. Konidilər sadə və ya budaqlanan zəncirlərdə açıq-qəhvəyidən tünd qəhvəyiyyədək rəngli, eks yumurtaşəkillidir. Konidilər 3-10 eninə, 1-5 uzununa arakəsməlidir.

Yayılması. Arpanın alternariozuna hər yerdə yüksək tezliklə rast gəlinir. MDB

ölkələrinin arpa əkinlərindəəsasən
A.alternate geniş
yayılmışdır.

Ekologiyası. Törədici yarpaq və toxumların, nadir hallarda isə müxtəlif fəsilələrə daxil olan bitkilərin gövdə kök sisteminin parazitidir. Patogenin inkişafı üçün əlverişli şərait havanın yüksək nisbi rütubəti və 20-25°C temperaturun mövcud olmasıdır.

Təsərrüfat əhəmiyyəti. Tədqiqatçıların eksəriyyəti o cümlədən F.B.Hannibal (2004) hesab edirlər ki, dənli taxilların toxumlarının *Alternaria* cinsinin növləri ilə yoluxması məhsul itkisinə səbəb olmur, səpin keyfiyyətlərinə əhəmiyyətli təsir göstərmir. Lakin *Alternaria* növlərinin çoxu kənd təsərrüfatı məhsullarını o cümlədən arpa dən- lərini metabolitləri ilə çirkəkdirir. Bu metabolitlər bitkilər, heyvanlar və insanlar üçün toksikidir. Ən böyük təhlükəni *A.alternate*, *A.tenuissima* törədir, belə ki, bu növlər alternarial, tenyazon turşusu və s. metabolitləri buraxırlar.

Mübarizə tədbirləri. Ölkəmizin arpa əkinlərində alternarioz xəstəliyi kütləvi şəkildə qeydə alınmamışdır. Ona görə də xəstəliyə qarşı xüsusi mübarizə tədbirləri aparılmır. Xəstəliyə qarşı davamlı sortlardan istifadə, növbəli əkin sisteminə əmələ edilməsi, torpağın aqrokimyəvi analizinə uyğun balanslaşdırılmış gübrə normaları və digər aqrotexniki tədbirlər kompleksi bitkilərin alternarioza qarşı davamlılığını yüksəldir.